

Uşaqqlar üçün Müqəddəs Kitab təqdim edir




Rut: Məhəbbət Hekayəsi



Müəllif: Edward Hughes
İllüstrasiya edən: Janie Forest
Uyğunlaşdırın: Lyn Doerksen
Alastair P.
Tərcümə edən: Günay Əsədova
Təqdim edən: Bible for Children
www.M1914.org


BFC
PO Box 3
Winnipeg, MB R3C 2G1
Canada

©2020 Bible for Children, Inc.
Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini
çıxarda bilmək hüququna maliksiniz.



Əgər ulu nənən-baban, onların valideynləri və ailəndə səndən öncə olan bütün adamlarla görüşsəydin, yəqin ki, onların necə adam olduqlarına görə təəccüblənərdin. Müqəddəs Kitabda İsanın cismani əcdadlarından biri bütələrə ibadət edən Moavlı qadın - Rut idi.

Rutun hekayəsi Şimşondan sonra İsraildə Allah xalqının Allaha güvənməyən və itaət etməyən vaxtdan başlayır. Ölkəni dəhşətli aclıq bürüdü. Sən aclığın nə olduğunu bilirsən? Düzdür! Aclıq heç bir meyvənin və ya taxılın məhsul verməməsi, heyvanların və hətta bəzən insanların da acıdan ölməsidir.




3

Elimelek adlı bir adam arvadı və iki oğlu ilə yemək axtarmaq üçün Bet-Lexemi tərk etdilər. O, adamların bützlərə səcdə etdiyi Moava getdi.



4

Moavda Elimelek və onun ailəsinin işləri yaxşı getmirdi. Elimelek öldü, ardınca da iki oğlu öldü.



Arvadı Naomi iki gəlini Rut və Orpa ilə qaldı. Hər iki qız Moavdan idi.

5

İndi dul Naomi eşitdi ki, Rəbb Öz xalqına çörək verərək, onlara baş çəkib. O, öz ölkəsinə qayıtmağı qərara aldı. Bəs iki gəlin nə edəcək? Naomi onlara Moavda qalmağı və yenidən ərə getməyi məsləhət gördü.



6

Orpa öz ailəsinin yanına qayıtdı. Rut isə imtina etdi. Əksinə, Rut öz qayınanasını tərk etməyəcəyini vəd edən gözəl bir şey dedi.




7

Naominin köhnə dostları onun Bet-Lexemə, evinə qayıtmasına sevindilər. Ancaq Naomi onlardan onu Naomi (xoş) çağırmaq əvəzinə "Mara" (acı) çağırımlarını xahiş etdi.




8




Rut Moavdakı əksər insanlar kimi bützlərə ibadət etməsinə baxmayaraq, o, həmin ibadətdən İsrailin Yaşayan Allahına ibadətə döndü. Rut Naominin kifayət qədər yeməyinin olmasından əmin olmaq üçün çox işləyirdi. O, hər gün zəmidə biçinçilərin ardınca düşür və tökülən başaqları toplayırdı.

9



Zəminin sahibi Boaz Rutun öz qayınanasına necə yaxşılıq etdiyini eşitdi. Boaz öz biçinçilərinə bilərəkdən başağ saxlamalarına göstəriş verərək, Ruta kömək etdi. Boaz Rutu xoşlamağa başladı.

10



Rut Naomiyə Boaz və onun xeyirxahlığı haqqında danışanda yaşlı qadın Allaha alışıq etdi. “O adam bizim qohumumuzdur, yaxın qəyyumlarımızdan biridir”.

11



Bir müddət keçəndən sonra Boaz Rutla evlənmək, Naomi və onun ailəsinin torpağının qayğısına qalmağ istəyirdi. Ancaq başqa yaxın qohum da var idi. Bu yaxın qohum yalnız torpağı istəyirdi, Rutun onun arvadı olmasını isə istəmirdi. Qanunda deyilir ki, o, ikisindən birinə malik ola bilməz.

12



O günlərdə adamlar məsələni həll etmək üçün əl verib görüşmədi. Boaz çarığını çıxartdı və o, bunu yaxın qohuma açıq verdi. İş həll olundu. Rut Boazın arvadı ola bilərdi. İndi Rut və Naomi Boazın ailəsinin üzvləri idi.


13

Boaz və Rut ilk oğullarının adını Oved qoydular. O, İsrailin böyük padşahı Davudun babası idi.

14



Ancaq bundan da gözəli o idi ki, körpə Oved Rəbb İsa Məsihin əcdadı idi. İsa padşahların Padşahi və dünyanın Xilasları olmaq üçün Davudun ailəsindən gəldi.



15


Rut: Məhəbbət Hekayəsi

Allahın Sözü, Müqəddəs Kitabdan
olan bir hekayədir

Rut

“Kəlamının açıqlanması nur saçır”.
Məzmur 119:130

16



16

60

17

Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevdi ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxdan ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsayə inansan və Ondan günahlarını bağışlamasını dilərsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de: Əziz İsa, mən inanıram ki, Sən Allahsan və mənim günahlarıma görə ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm, həyatıma gəl və mənim günahlarımı bağışla ki, mən indi yeni həyata malik ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16

18